

İBLİS RƏBB İLƏ DANIŞIR RƏBB DƏ ONA CAVAB VERİR

Müəllif: Toni Alamo

İblis ALLAHLA danışır, ALLAH isə ona cavab verir.¹ Bəzən Əyyubun başına gələn əhvalatda olduğu kimi ALLAH iblisin dualarına (xahişlərinə) cavab verir. Kiminsə kamil olduğuna inanmayan adamlar bu gün yanılırlar, çünki ALLAH dedi ki, Əyyub kamil, əməlisaleh, ALLAHDAN qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi. Əyyubun yeddi oğlu, üç qızı var idi. O, çox zəngin, şərqdə yaşayanlar arasında ən varlı adam idi. Əyyub ALLAHA ibadət edirdi, dualarını daima (durmadan) ALLAHA yüksəldirdi (Əyyub 1:5).

“Bir gün ilahi varlıqlar RƏBBİN hüsuruna qalxmaq üçün gələndə Seytan da onlara qoşulub gəldi. RƏBB Şeytana dedi: “Haradan gəlirsən?” Şeytan cavabında “dünyanı gəzib-dolaşmaqdan” dedi. [Başqa sözlə desək, “görəndə həzz aldığım işdən gəlirəm, dünyada olanların hamısının başına oyun açmaqdan, onları imtahana çəkməkdən gəlirəm, çünki onlar hamısı günah işlədir və mənimlə

birlikdə Odlu Gölə atılmaq üçün məhkum olmalıdırlar”]. RƏBB Şeytanla söhbətin davamında belə dedi: “Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, ALLAHDAN qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır”.

Şeytan RƏBBƏ belə cavab verdi: “Əyyub ALLAHDAN boş yerəmi qorxur?” [Budur, iblis yenə də ALLAHA üz tutub danışmağa başlayır, heç özünü xristian adlandıranlar bu qədər ALLAHLA danışmır. Əgər RƏBB iblisi dinləyir və onunla danışarsa, onda sizə nə olub ki, susursunuz?] Şeytan dedi: “SƏN Əyyuba xeyir-dua vermişən və onun var-dövlətini hər tərəfdən himayə edirsən.” Əyyubun bütün əməyinə bərəkət vermişən, sürüləri bütün ölkəni bürüyüb. İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, SƏNİN gözüünün qabağında mütləq SƏNƏ lənət edəcək”.

“[RƏBB iblisin duasına cavab verir:] RƏBB Şeytana dedi: “Yaxşı, sahib



Pastor Toni və Süzan Alamo - 1969-cu il

olduğu hər şeyi sənə təslim edirəm, amma canına toxunma”. Beləliklə, Şeytan RƏBBİN hüsurundan getdi və Əyyubun nəyi var idisə hər şeyi əlindən aldı - övladlarını, sürülərini, hər şeyini!... Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi. O belə dedi: “Bu dünyaya çılpaq gəlmişəm, çılpaq da gedəcəyəm. Verən də RƏBDİR, alan da RƏBDİR. RƏBBİN adına alqış olsun! Bütün bu hadisələr baş verərkən Əyyub günah qazanmadı və ALLAHİ təqsirləndirmədi” (Əyyub 1:6-12, 20-22).

Bütün bu sınaqlardan sonra ALLAH-TAALA Əyyuba itirdiyindən qat-qat çoxunu verdi,² amma baxın-görün Şeytan ALLAHA dua edib cavabını alanda nə baş verdi. Bəs

(Davamı səhifə 2-də)

İBLİS RƏBB İLƏ DANIŞIR RƏBB DƏ ONA CAVAB VERİR

(Əvvəli səhifə 1-də)

görəsən onda xristianlar, onlara əmr edildiyi kimi “durmadan” dua etsələr nə baş verər?³

ALLAHIN KƏLAMINDA Şeytanın, yəni iblisin durmadan dua etdiyini qeyd edən digər parça Vəhy kitabı 12:10-da qələmə alınıb: “Çünki bacı-qardaşlarımızı ALLAHIMIZIN önündə gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.” 11-ci bənd ittihamçıya qalib gəlməyimizin yolunu göstərir. “Onlar [biz] QUZUNUN qanı [günahdan uzaq durmaqla] və öz şəhadət [-imizin] SÖZÜ vasitəsilə ona qalib gəldilər”, həmin SÖZ isə bizə ən azı Şeytanın dua etdiyi qədər dua etməyi buyurub. “DURMADAN DUA EDİN” (1 Salonikilərə 5:17).

Əgər ALLAH iblislə danışarsa - gördüyümüz kimi O danışır - deməli sizinlə də danışacaq! İSA əmr edib deyir ki, “HƏR ZAMAN DUA EDİN” (Luka 21:36). O, sözünə belə başlayır: “Yer və göy keçib-gedəcək, amma MƏNİM SÖZLƏRİM əsla keçib-getməyəcək. Özünü nəzərdə edin! Qoy ürəyiniz eyş-işrət və sərxoşluqla, bu həyatın payğılları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb BƏŞƏR OĞLUNUN önündə dura bilmək üçün [Şeytan, iblis kimi] HƏR AN DUA EDƏRƏK ayıq olun” (Luka 21:33-36).

İbranilərə 11:6-da isə belə deyilir: “İman olmadan ALLAHİ razı salmaq qeyri-mümkündür. Çünki ALLAHA

yaxınlaşan şəxs inanmalıdır ki, O var [elə Şeytanın özü kimi. “Cinlər də buna inanır və əsirlər!” (Yaqub 2:19)] və ONU [ALLAHİ] səylə axtaranlara mükafat verir”. [Şeytana isə vermir. Şeytan MÜQƏDDƏS RUHA qarşı küfr edib və buna görə bütün əbədiyyəti Odlu Göldə keçirəcək].⁴

ALLAHIN böyük vədlərindən biri odur ki, Şeytanın xahişlərini eşidib onlara cavab verdiyi kimi, ALLAH sizi də, məni də və ONA üz tutub, ONU çağıran hər kəsi eşidəcək və ricalarına cavab verəcək.⁵ ALLAH deyir: MƏNİ çağır, sənə cavab verim, bilmədiyini böyük, dərkedilməz şeyləri sənə bildirim” (Yeremya 33:3).

Əminəm ki, bir çoxlarınızın cavabını axtardığınız sualları var. ALLAHIN KƏLAMİ vasitəsilə səy göstərib ONU axtarsanız, suallarınıza cavab alacaqsınız; ALLAHİ tapacaqsınız (2 Salnamələr 15:2).⁶ Lakin yadda saxlayın ki, bu vəd canınızı Cəhənnəmə və Odlu Göle atmaq üçün sizi səylə təqib edən iblisin göstərdiyi əzmkarlıq qədər ən azı səy göstərib ONU axtaranlar üçün qüvvədə qalır.

Həvari Peterin bu xəbərdarlıq sözləri hər kəsə şamil olunur: “Ayıq durun, oyaq olun. Çünki düşməninizi olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır [onun kimi səylə dua etmədiyinizi görüb sizi parçalamağa hazır durur]. Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada

bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər” (1 Peter 5:8-9). İSA eləcə də ASLANDIR, YƏHUDA QƏBİLƏSİNDƏN olan ASLAN (Vəhy 5:5). Şeytanı yaradan ODUR, Şeytana qalib gələn də ODUR, əbədi olaraq yanmaq üçün Şeytanı Odlu Göle göndərəcək şəxs yenə də ODUR.⁷

ALLAHİ əsla unutma. Unutmaqla əzabı çəkən özün olacaqsan. ALLAH belə deyir: “Şükür qurbanını ALLAHA təqdim et, HAQQ-TAALAYA əhd etdiyin təqdimlərini ver. Dar gündə MƏNİ çağır, MƏN səni xilas edəcəyəm, sən də MƏNİ şərfətləndirəcəksən. Pislərəsə ALLAH deyir: “Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı? MƏNİM iradəmə nifrət edirsən, SÖZLƏRİMİ qulaq ardına vurursan. Bir oğru görəndə ona qoşulursan, zinakarlara yoldaş olursan. Ağzını şər üçün açırsan, dilini fırlıdaq üçün işə salırsan. Oturub qardaşından gileylənirsən, ananın oğlundan qeybət edirsən. Sən belə edəndə MƏN dinməmişəm. Məgər MƏNİ özün kimi sanırsan? İndi isə səni tənbeh edəcəyəm. Əməllərini gözüünün önünə düzəcəyəm. Ey ALLAHİ unudanlar, buna diqqət edin! Yoxsa sizi parça-parça edərəm, heç birinizi xilas edən olmaz”⁸ (Zəbur 50:14-22)

Əmrlərə əməl edin. Hər zaman dua edin ki, canınıza xilas tapasınız. Bunun (Davamı səhifə 4-də)

4 Yeş. 14:9-17, Mat. 25:41, Mar. 3:29, 2 Pet. 2:4, Yəhuda 6, Vəhy 20:10 5 2 Saln. 6:12-42, 7:1-2, 14, Zəb. 34:15, 17, 145:18, Yeş. 58:6-14, 65:17-24, Zək. 13:9, Luk. 18:1-8, Filp. 4:6, İbr. 4:15-16, 10:19-22, Yaq. 5:16-18, 1 Yəh. 3:22, Vəhy 5:6-8, 8:3-4 6 Zəb. 9:10, 22:24-26, 24:3-6, 27:2-10, 34:10, 105:3-4, 119:2, 10, Məs. 8:17, Yer. 29:12-14, Mat. 6:33, 7:7-11, 18:18-20, Yəh. 15:7, Kol. 3:1-2, İbr. 11:6, 1 Yəh. 3:22, 5:13-15, Vəhy 1:13-18 7 Yeş. 14:9-17, Mat. 25:41, İbr. 2:14, Yəhuda 6, Vəhy 12:9-12, 17:7-14, 20:1-10 8 Zəb. 50:14-22

Malavi

Əziz Ümumdünya Pastoru, Toni Alamo,

Bizə göndərdiyiniz Xoş Xəbər ədəbiyyatı, Müqəddəs Kitab nüsxələri və Məsih adlı kitablara görə təşəkkür edirəm. Keçən həftə onları artıq paylamışam. Çox sevinirəm ki, bir çox insanların həyatı göz qabağında dəyişir və onların arasında hətta fahişələr və cadugərlər də var. Ümid edirəm ki, Sizin özünüz və xidmətiniz üçün Allaha dua etdikcə həyatınızda möcüzələr baş verəcək. Xoş Xəbər ədəbiyyatı, Müqəddəs Kitab nüsxələri və Məsih adlı kitablarınızdan daha çox göndərməyinizi xahiş edirəm. Toni Alamonun yazdığı müjdəçi ədəbiyyat vasitəsilə bir çox insanlar həqiqəti dərk ediblər. Tezliklə Sizdən eşitmək ümidi ilə.

Vonqani Qondve

Rumfi, Malavi, Afrika

3 Zəb. 34:1, Mat. 26:41, Luk. 18:1, 21:36, 22:40, 46, Həv. İş. 6:4, Rom. 12:12, Ef. 6:17-18, Kol. 4:2, 1 Tim. 2:8, İbr. 13:15, Yaq. 5:16, 1 Pet. 4:7, Yəhuda 20-21



ALAMO MINISTRIES ONLINE
www.alamoministries.com

Çili

(İspan dilindən tərcümə olunub)

Əziz Kilsə və Toni Alamo,

Sizi salamlayır və şəxsən özünü və xidmətinizdə çalışan hər bir kəsə ən zəngin xeyir-dualar diləyirəm. Bu məktubu yazmaqla ölkəmizdə Xoş Xəbərin yayılması xidmətini həyata keçirməyimizdə bizə göstərdiyiniz böyük dəstəyə görə, müjdəçi materialları bizə göndərdiyinizə görə sizə sidq ürəkdən təşəkkürümüzü bildirmək istəyirik. Hər şeyə görə dərin minnətdarlığımızı bildiririk. Gəlib bizə çatan hər bir yardımın nə qədər böyük xeyir-dua olduğunu sözlə belə izah etmək çətindir. Sizdən aldığımız bütün materiallar pulsuz və təmənnasız olaraq insanlara paylanır, biz bu ədəbiyyatı həbsxanalarda, xəstəxanalarda, plazalarda və bir çox digər yerlərdə paylayırıq.

Bir daha xahiş edirik ki, bizdən istənilən materialı əsirgəməyəsiz; bunlar kitabça, broşür, jurnal, Müqəddəs Kitab nüsxələri və digər ədəbiyyat da ola

bilər; hamısı ALLAHIN padşahlığını yer üzündə irəli çəkmək üçün istifadə olunacaq.

Sizdən uzaqda olsa da inanır və ümid edirik ki, Milad bayramını çox gözəl şəkildə qeyd edə bildiniz. Arzu edirik ki, Yeni iliniz uğurlu və xeyir-dualı olsun, ALLAHIN sülh və mərhəməti həmişə üzərinizdə olsun! Əziz qardaşlarımız, imkanınız olsa bizə qısa-qol köynəklərinizdən də göndərməyinizi rica edirik, biz burada səylə çalışır, Rəbbin yolunda xidmət edirik. Müjdəçilik xidmətində çalışan qrupumuzda 20 nəfər var, sizdən xahiş edirik ki, bizi duanızla dəstəkləyəsiz. Xidmət edərkən hər kəs bizi yaxşı eşidə bilsin deyər və ALLAHIN Kəlamı getdiyimiz yerlərdə uğurla yayılsın deyər qarşımıza məqsəd qoyub dua edirik ki, imkanımız yaransın bir

meqafon və ya səs-gücləndirici cihaz alaql.

Əziz qardaşlar, ümid edirik ki, məktubumuz tezliklə sizə çatacaq və sizi sevindirəcək.

Ürəkdən sizi salamlayan qardaşınız, Elias Mansilla Sançez
Puerto Montt, Çili

Missuri

Əziz ailəmiz və Toni Alamo Xristian Kilsəsi,

Ümid edirəm ki, sağ-salamat və xoşbəxt həyat yaşayırsınız. Mən Məsihə iman edən adi bir insanam, sizin kilsənizlə əlaqədə olmağa və Ata Allahımız və Onun Müqəddəs Oğlu İsa Məsihlə birgə yaşamağa çalışıram. Müntəzəm olaraq göndərdiyiniz ədəbiyyat nüsxələrini alıram və ümid edirəm ki, onların davamı da gələcək. Çünki buraya, həbsxanaya kənardan gələn materialları mən ancaq sizdən alıram. Ədəbiyyatınızı oxuduqca ürəyimin gözləri yavaş-yavaş açılmağa başlayır və mən qəlbimdəki zindandan azad oluram. Qlenn Stəfford
Farmington, MO

Kenya

Əziz Pastor Alamo,

Bu günlərdə Sizi salamlamaqdan böyük məmnunluq hissi duyuram. Heç bilmirəm sözü necə başlayım, amma deyirəm ki, Rəbbimizin xeyir-duası hər gün üzərinizə ehsan olsun. Ümid edirəm ki, göndərdiyiniz materiallar vasitəsilə bir çox insan xilas tapacaq. Xidmətimizin bütün üzvləri verdiyiniz vədlərin gerçəkləşdiyini görəndə çox sevindilər. Allah bu xidmətə xeyir-dua versin, çünki həmin xidmət sayəsində bir çox qəlblər Rəbbə iman edir. Biz Sizi sevirik və bilirik ki, Siz də bizi sevirsiniz. Xeyir-dualı olun və bizi dualarınızda anın. Amin.

Məsihdə bacınız,
Beti Kemuma bacı

Oqembo, Kenya



Pastor Rafiq Bhatti
Hinduizmdən Məsihə
dönmüş insanlara Pastor
Toni Alamonun ədəbiyyatını
paylayır
Laxor, Pakistan



İBLİS RƏBB İLƏ DANIŞIR RƏBB DƏ ONA CAVAB VERİR

(Əvvəli səhifə 2-də)

üçün aşağıdakı dua sözlərini söyləməkə
ilk addiminizi atın:

Ey RƏBB ALLAHIM, mən günahkara
rəhm et. Mən inanıram ki, İSA
MƏSİH diri ALLAHIN OĞLUDUR.¹⁰
İnanıram ki, O, çarmıxda ölərkən bütün
keçmiş günahlarımdan əhfi üçün ÖZ
qiymətli qanını axıdıb.¹¹ Mən inanıram
ki, ALLAH MÜQƏDDƏS RUHUN
qüdrətilə¹² İSANI ölürlərdən dirildib və
indi İSA MƏSİH ALLAHIN sağında
oturub günahlarımda etiraf etdiyimi və
bu dua sözlərimi eşidir.¹³ Ey RƏBB İSA,
budur, ürəyimi SƏNƏ açıram və xahiş
edirəm ki, gələsən ürəyimə.¹⁴ Qolqotadakı
çarmıxda cəza yerimi tutmaqla axıtdığın
əziz qanınla bütün murdar günahlardan
məni təmizləməyini xahiş edirəm.¹⁵
RƏBB İSA, bilirəm ki, SƏN məndən
üz çevirməyəcəksən və günahlarımda
bağışlayacaq, canımı isə xilas edəcəksən,
çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS
KİTAB belə deyir.¹⁶ SƏNİN KƏLAMIN
deyir ki, SƏNƏ pənah gətirənlərdən heç
kimi, mən də daxil olmaqla, SƏN heç vaxt
çarəsiz qoymayacaqsan.¹⁷ Ona görə də
bilirəm ki, SƏN duamı eşitdin və xahişimə

cavab verdin. Bilirəm ki, xilas olmuşam.¹⁸
RƏBB İSA, canımı xilas etdiyinə görə
SƏNƏ minnətdaram və minnətdarlığımın
əlaməti olaraq SƏNİN buyurduqlarını
yerinə yetirəcək və bir daha günah
işlətməyəcəyəm.¹⁹

İSA deyib ki, xilas qəbul edəndən sonra,
ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı
ilə bütövlüklə suya batırılıb çıxarılmamızla
vəftiz olaq.²⁰ Söylə Müqəddəs Kitabı,
Bibliyanı tədqiq edin (ingilis dilində Kral
Yaqubun tərcüməsində olan Bibliyanı) və
orada yazılanlara əməl edin.²¹

İndi MƏSİH və ATA ALLAH
MÜQƏDDƏS RUHUN vasitəsi ilə
sizin içində yaşayır. ALLAHIN ilahi
təbiətinin daha dolğun payını almaq
üçün indi sizdə də qabiliyyət var.
ALLAHIN ilahi təbiəti daxilinizdə
nə qədər çox yaşayırsa, milyonlarca
xristianları xilas yolundan asanlıqla
çıxarmış imtahanlara qarşı durmağa
bir o qədər çox gücünüz olacaq. Dua
edin ki, MÜQƏDDƏS RUHLA vəftiz
olunasınız.²² MÜQƏDDƏS RUHLA
vəftiz olunmanın yolunu öyrənmək
və ALLAHIN müqəddəs təbiətindən
daha çox pay almaq barədə təlimatlarla
əlaqədar sizə ədəbiyyat göndərməyimiz
üçün bizə məktub yazmaqla və ya
zəng vurmaqla müraciət edin. Çünki

müqəddəsliyə nail olmadan heç kim
RƏBBİ görməyəcək (İbraniyə 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında
başqa adamlara şəhadət edəsiniz. Bunun üçün
Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının
paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq
bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa
kiminlə isə bölüşün.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq
dünyanın xilas olmasını istəyirsinizsə, onda
ALLAHDAN ONA aid olan onabirləri və
ianələri oğurlamayın. ALLAH belə deyib:
“İnsan da ALLAHDAN oğurlayarmı? Siz
isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN
nəyi oğurlayırsınız?” deyər soruşursunuz. Onda
birləri və təqdimləri oğurlayırsınız. Siz böyük
lənətə düşər oldunuz. Çünki bütün millət
(və bütün bu dünya) – hamınız MƏNDƏN
oğurlayırsınız. Bütün onabirlərinizi (“onda
bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil
edən məbləğdir) anbara gətirin ki, məbədimdə
(xilas qəbul etmiş qəlblər üçün) ərzaq olsun
(Ruhani qida). ORDULAR RƏBBİ deyir:
“Siz bununla MƏNİ sınayın. Görəcəksiniz
ki, göylərin pəncərələrini sizə açacağam,
üzərinizə ehtiyaclarınızdan da çox bərəkət
yağdıracağam. Çəyirtkələri əkinlərinizi
yeməyə qoymayacağam, tarlada meynəniz
məhsulsuz qalmayacaq” deyir ORDULAR
RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq.
Çünki ölkəniz gözəl bir yer olacaq” deyir
ORDULAR RƏBBİ” (Malaki 3:8-12).

9 Zəb. 51:5, Rom. 3:10-12, 23 10 Mat. 26:63-64, 27:54, Luk. 1:30-33, Yəh. 9:35-37, Rom. 1:3-4 11 Həv. İ. 4:12, 20:28, Rom. 3:25, 1 Yəh. 1:7, Vəhy 5:9 12 Zəb. 16:9-10, Mat. 28:5-7, Mar. 16:9, 12, 14, Yəh. 2:19, 21, 10:17-18, 11:25, Həv. İ. 2:24, 3:15, Rom. 8:11, 1 Kor. 15:3-7 13 Luk. 22:69, Həv. İ. 2:25-36, İbr. 10:12-13 14 1 Kor. 3:16, Vəhy 3:20 15 Ef. 2:13-22, İbr. 9:22, 13:12, 20-21, 1 Yəh. 1:7, Vəhy 1:5, 7:14 16 Mat. 26:28, Həv. İ. 2:21, 4:12, Ef. 1:7, Kol. 1:14 17 Mat. 21:22, Yəh. 6:35, 37-40, Rom. 10:13 18 İbr. 11:6 19 Yəh. 5:14, 8:11, Rom. 6:4, 1 Kor. 15:10, Rev. 7:14, 22:14 20 Matt. 28:18-20, John 3:5, Acts 2:38, 19:3-5 21 Deut. 4:29, 13:4, 26:16, Josh. 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, James 1:22-25, Rev. 3:18 22. Isa. 28:11-12, Joel 2:28-29, Luke 3:16, 11:9-13, John 1:29-34, 7:37-39, 14:15-29, 15:26, 16:7-14, Acts 1:1-8, 2:1-18, 32-39, 5:29-32, 19:1-7, Rom. 5:3-5, 15:13

**Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə
aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:**

Tony Alamo, World Pastor, Tony Alamo Christian Ministries Worldwide • P.O. Box 2948, Hollywood, CA 90078

24 saatlıq dua və məlumat xəttimiz: (661) 252-5686 • Faks (661) 252-4362

www.alamoministries.com • taoffice@alamoministries.com

*Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək
istəyənlərin hamısını ABŞ-dəki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.*

Kilsə xidmətləri hər axşam saat 8-də və Bazar günləri günorta saat 3-də və axşam saat 8-də Los Angeles ərazisindəki Kilsədə keçirilir:

13136 Sierra Hwy., Santa Clarita, CA 91390, (661) 251-9424

Pulsuz nəqliyyat kilsə xidmətinə və xidmətdən sonra geriə aşağıdakı ünvanndan və saatlarda təmin edilir:

Hollywood Blvd. & Highland Ave., Hollywood, CA, hər gün axşam saat 6:30-da, Bazar günləri günorta saat 1:30-da və axşam saat 6:30-da.

Kilsə xidmətləri ABŞ-in Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları axşam saat 8-də və digər ünvanlarda gecələr keçirilir.

Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723. YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.

Pastor Alamonun yazdığı *Məsih* adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.

Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun.

Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

Kim isə Sizdən bu ədəbiyyata görə pul ödənişi almaq istəsə, xahiş edirik bizə bu nömrəyə zəng vurasınız: (661) 252-5686

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR (Həvarilərin İşləri 4:12).

BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN

**Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz. Yenidən çap
edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:**

© Müəllif hüququ, Fevral 2012 Bütün hüquqlar qorunur Ümumdünya Pastor Toni Alamo © Qeydiyyatdan keçdiyi tarix Fevral 2012

AZERBAIJANII—VOLUME 15100—THE DEVIL TALKS TO THE LORD AND THE LORD ANSWERS HIM